

№ 008.- S.10.

Ağalar Bayramov – 70

İllərdir ki, onun ifasında səslənən bədii qiraət nümunələri qəlbimizi fəth edir, gözəlliklərə kökləyir, bizi mübarizəyə səsləyir. O dillənəndə tamaşa salonlarına əvvəl süküt çökür, sonda alqışlar qopur. Yaşının 70-də belə Ağalar Bayramovun səsi hər kəsi duyğulandırır, ecazkar bir aləmə aparır. Çünkü onun sənət üçün yanan ürəyi özünü səsində elə bürüzə verir ki, biganə qalmaq olmur.



Milli şeirimizin yaddaş çələngi

Onun səsi ilahi vergi, ifası könül məlhəmidir

Bir zamanlar Kazım Ziya, Müxlis Canızadə, Soltan Nəcəfov, Əli Zeynalov, Əminə Yusifqızı, Mikayıł Mirzə, Həsən Əbluc kimi bədii qiraət ustaları səhnələrdə, televiziya və radioda təsirli çıxışları ilə sözün rəngini səslə cılveləndirirdilər. Hazırda o cür ifalar az olsa da, var, Ağalar Bayramov isə bu sırada birincilərdəndir.

Əməkdar artist Ağalar Bayramov 1954-cü il yanvarın 16-da Ucar rayonunun Bayat kəndində anadan olub. Valideynlərini erkən itirdiyindən nənəsinin himayəsində böyüyüb. Onun bədii zövqü dahi Məhəmməd Füzulini yetirən bir türk boyundan qopub gəlmış Bayat obasının nəğməli-bayatlı mühitində yoğrulub. İmkansızlıqlıdan ixtisas təhsilini bir qədər gec alıb. Hazırda məsləhətçi professorluq etdiyi 100 yaşlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 1985-ci ildə fərqlənmə diplomu ilə bitirib. Aktyor və rejissor kimi layiqli çalışmaları olsa da, bədii qiraətə daha çox üstünlük verir, şairlərin könül piçiltitlərini özünün küləşdirib elə təqdim edir ki, dinləyicilər heyran qalırlar.

Ağalar Bayramovun çıxışları ona görə təsirli olur ki, o, əsl söz sərrafıdır, hər şeiri əzbərləyib səhnəyə çıxmır, yalnız duyğu və düşüncələrinə hakim kəsilən nümunələri əzbərləyib söyləyir. Elə buradaca əlavə edək ki, onun yaddaşı da həsəd aparılacaq qədər güclüdür. Şairlər var ki, öz yazdıqlarını yadda saxlaya bilmir, üzündən oxuyurlar. Ağalar müellim isə onlarca, bəlkə də yüzlərcə şairin şeirlərini çağırılar bulaq kimi təqdim edir. Onun söz xəzinəsi çox zəngindir, üstəgəl yanğılı səsi ilə şeirləri bir qədər də dada-duza gətirir. Səsində canlandırdığı misraların beytlərin, bəndlərin mənə yükü uzun müddət dinləyicinin qəlbine hakim kəsilir.

Bir neçə filmdə baş rola çekilib: "Oyun", türkçülükdən bəhs edən "Tanrı işığı" və Məhəmməd Peyğəmbərə həsr olunmuş "Adın hikməti". Onun ssenarisi üzrə çekilmiş və özünün də iştirak etdiyi 11 film-tamaşa televiziyanın qızıl fondunda qorunub saxlanılır. Bunlar "Atamın kitabı" (Məmməd Araz), "Zamandan kənardə" (Fikrət Qoca), "Heç demirsən, Ələsgərim hardadı?" (Aşıq Ələsgər), "Ələsgərəm, hər elmdən haliyam" (Aşıq Ələsgər), "Yol ayrıcında söhbət" (Məmməd Araz), eləcə də Mirzə Cəlilin, Əjdər Olun əsərləri əsasında çekilmiş ən dəyərli işlərdir.

O, keçən illər ərzində müxtəlif səpəkili dövlət əhəmiyyətli tədbirlər vasitəsilə dönyanın Köln, Ottawa, Oslo, Kopenhagen, Brüssel, London, Stokholm, Moskva, Sankt-Peterburq, Riqa, İstanbul və başqa şəhərlərində mədəniyyətimizi və ədəbiyyatımızı özünəməxsus səsiylə təbliğ edib.

Ağalar Bayramov Vətən, yurd-yuva sevgili şeirləri daha böyük coşğu ilə ifa edir. Bu nümunələri səsləndirində sanki od püskürür, alov saçır. "Ayağa dur Azərbaycan", "Məndən ötdü", "Azərbaycan dünyam mənim", "Vətən", "Azərbaycan bayrağı" və digər bu kimi şeirlərlə sanki halal ana südünən qətrelərinin dinləyiciləri ilə bölüşür. Aşıq Ələsgər, Rəsul Rza, Fikrət Qoca, Musa Yaqub, Nəriman Həsənzadə, Ramiz Rövşən, Zəlimxan Yaqubun yaradıcılığına sevə-sevə müraciət edir. Səhnədə ilk dediyi bədii parça Rüstəm Behrudinin "Vətən" şeiri olub. Bu yaxınlarda Ağalar Bayramov Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin Rəsul Rza mükafatına layiq görüllüb.

1990-ci ildən üzübəri dövrü mətbüyətdə Ağalar Bayramovun yaradıcılığı haqqında 100-dən çox məqalə, 70 şeir yazılib. Unudulmaz şairimiz Məmməd Aslanın "Yurd həsrətine od vuran bir səs", Əlirza Xələflinin: "Səsin üç rəngi", Ələmdar Quluzadənin "Səsin qüdrəti", Tahir Aydinoğlunun "Xalq ruhunun əfsunedici səsi", Qəşəm Nəcəfzadənin "Ağalar Bayramov – səs teatri" kimi yazıları bu sıradandır.

...Dilçi-alim, professor Tofiq Hacıyev Ağalar Bayramovun sənətini özünəməsus tərzdə dəyərləndirib: "Təbii ki, xəmiri, çörəyi dada getirən duzdur. Dilin də, danışığın da ürəyə yatması, zövqü oxşaması ifaçının, söz sahibinin bəlağətindəki duzdan asılıdır. Bu gün yazıçı, şair, artist, müğənni bolluğunda usta qiraətçi azlığı aşkar görünür. Bu az olan sənətkarların içərisində Əməkdar artist Ağalar Bayramov öz ifasının duzu ilə seçilir. Onun səs tembri bir ilahi vergidir. Ifasının bütün da-di-duzu onun içindədir".

Böyük şairimiz Musa Yaqub bir şeirində Ağalar Bayramova müraciət edib və həmin şeirin rədifi (Nə deyim?) əslində, bütün həqiqətləri üzə çıxarib:

**İl ağacın nə mübarək böyüyür,
Yarpaq-yarpaq, dənə-dənə, nə deyim?
Bir şerimdə sözüm yarımcان olsa,
O sözümü dirildənə nə deyim??**

Mərhum Xalq şairi Fikrət Qoca isə Ağaların sənətinin ictimai məzmununu belə dəyərləndirib: "Ağalar Bayramovun görüşünə məişət qayğıları ilə gələnlər evlərinə Dövlət, Vətən qayğıları ilə qayıdlırlar."

"Vətən" poemasını, "Azərbaycan bayrağı" şeirini dinləməkdən doymadığımız Ramiz Qasarçaylı deyir: "Ağaların ifası, bir qayda olaraq, belə dəyərləndirir: "Ağalar mənim ən həssas, özüm qədər doğma bir oxucumdur. Şeirlərimi onun dilindən eşidəndə elə bilirom ki, bunları mən yox, Ağalar yazıb".

Ayaz Arabaçı da onun ifalarından ruhlanaraq yazır:

**Olsa da orda-burda
nəfəsimi təngidən,
Haqqa doğru yürüşdə
yoxdu məni ləngidən,**

**Bilməmiş olmazsınız
ruhumdaki "Cəngi"dən,
Hər kəlməsi qılıncam,
hər sözü qan oğlanam...**

**Heç zaman endirmədim
sözü zirvədən dizə,
Həmişə uca tutdum
bayrağını qələmin.**

Əjdər Ol isə Ağalar Bayramovun dilindən yazıb:

**Şeir qarşısında, söz qarşısında,
Azərbaycanımın öz qarşısında
Ağalar başını əyr deyirəm,
Mənəm, Ağalarım, şeir deyirəm.**

Bəli, yarım əsrden bəri şeirlər demək-lə zövqməz oxşayan dəyərli sənətkarımız öz yaradıcılığını durmadan inkişaf etdirib, səsi, qiraəti, müəllimliyi, vətənpərvərliyi, aktyorluğunu ilə həsəd aparılacaq uğurlar qazanıb.

Əziz dostumuz, gözəl sənətkarımız Ağalar Bayramovun 70 yaşı mübarək olsun!

Əli NƏCƏFXANLI

XQ